

1975-ci il dekabr ayının ortaları idi. Səhiyyə Nazirliyinin göstərişi ilə Qədirli adına Bakı şəhər Hövzə xəstəxanasının tibb işçilərinin əhaliyə göstərdiyi səhiyyə xidmətinin səviyyəsini yoxlayırdıq. Komisiyanın tərkibində tibbin hər sahəsi üzrə yüksək ixtisaslı həkimlər vardı. Mənə cərrahiyyə şöbəsinin il ərzindəki fəaliyyətini təftiş etmək tapşırığı verilmişdi. İlk növbədə xəstəxananın Baş həkimi Sədi Əfəndiyevin qəbulunda olduq. Onun göstərişlə bizi şöbələr üzrə istiqamətləndirdilər.

Mən cərrahiyyə şöbəsinin müdürü Əliyev Ənvər Fətulla oğlu ilə tanış oldum. Gülerüz həmkarım məni mehribanlıqla qarşılıdı. Şöbə müdirlə palataları gəzdik, xəstələri birgə müayinə etdik...

Bütün bu vaxt ərzində əlində xeyli xəstəlik tarixçələri olan, bir gənc tibb işçisi də yanımızca asta-asta addımlayırdı. O, məqamında hər bir xəstə haqqında dürüst, dolğun məlumat verirdi. Ona olan marağımı gizlədə bilmədim. Üzümü Ənvər həkimə tutub soruşdum: - Doktor Əliyev, bu cavan həkim hansı ixtisasın sahibidir?



**Ramiz MÖVSÜM**

# TƏŞRİH OLUNMAYAN MEYİT

Ənvər Fətullayeviç bu ara qımışdı: - Rüstəmov Gerasim həkim deyil, hələ həkimlikdə oxuyur. O, bizdə medbrat işləyir. İşinə can yandırır. İşgüzarlığına görə onu hamı sevir. Gerasim işdən sonra da qalıb, xəstələrə təmənnasız qulluq etməklə yanaşı, onların xəstəlik tarixlərini hərtərəfli araşdırır, analizlərinin, müayinələrinin nəticələrini müqayisəli şəkildə öyrənir, özü üçün lazımi qeydlər aparır. O, biliyini artırmaq naminə xarici tibbi bilgilərə də müraciət edir... Baş həkimimiz Sədi Əfəndiyev Gerasimə xüsusi rəğbət bəsləyir. Hər bazar ertəsi Baş həkimin şöbəmizde «abxodu» olur. O, bu tədbirə Gerasimi də dəvət edir.

Ənvər həkim səhbətini tamamladı. Mən Gerasimin əlini sıxıb dedim: - Səni təbrik edirəm! Bu çələşqanlığınla çox qabağa gedəcəksən... Sənə uğurlar arzulayıram!..

O da mənə minnətdarlıq əlaməti olaraq: - Sağ olun! - dedi. ...Gün ərzində həmkarlarla bir yerdə oldum. Onların köməkliyilə lazım olan məlumatları topladım. Sonda xoş təəssüratlarla ayrıldıq. Erətisi gün biz yenə də etik qaydaya görə Baş həkimlə görüşüb, oradan da təhkim olundugumuz şöbələrə getdik. Biz yalnız sənəd toplamaqla məşğul deyildik, saatlarla xəstələri müzakirə edirdik, ağır cərrahi xəstələr üzərində əməliyyat aparırdıq...

Demək olar ki, boş vaxtimız olmurdu. Günlərimiz gərgin keçirdi. ...Mən cərrahiyyə şöbəsində yoxlama işlərimi yekunlaşdırıb, patoloji-anatomik korpusa - meyidxanaya getdim. Qapını açıb, içəri keçdim. Xalça döşənmiş dəhlizlə yavaş-yavaş addımladım. Dəhlizin yan-yörəsində düzülmüş dibçəklərdəki göz oxşayan rəngbərəng güləri görçək, duruxdum... Düşündüm «bəlkə səhv gəlmİŞəm, bura heç meyidxana deyil...» Elə bu vaxt yan otaqdan

çox yaraşıqlı, gözəl bir qadın çıxdı. Onun xurmayı saçlarını altında gizlədən karaxmallı kolpakı, dümağ xələtinin dös cibindən boyunan ipək dəsmalı diqqətimi çəkdi... Salamlaşdıq. Özümü təqdim etdim. O da özünü təqdim etdi: - Patoloq-anatom Abdullayeva Dilarə Əssəd qızı.

Beləcə tanış olduq. Onun yüksək mədəniyyəti, kübarlığı məni heyran etdi. Otaqlara da nəzər saldım. Meyidxananın təmizliyi, səliqə-səhmanı yüksək səviyyədə idi. Dilarə xanım işimin mahiyətini bildiyindən, meyidlərin qeydiyyata düşdüyü protokol jurnalını gətirib, masanın üstünə qoydu. Mən jurnalı əvvəldən axıradək diqqətlə yoxladım. Bir meyiddən savayı, hamısı təşrih olunmuşdu. Mən Dilarə xanıma iradımı bildirdim: - Doktor Abdullayeva, protokol jurnalında Tağıyeva Sürəyya Zeynalabdin qızının meydinin yarılmadığı qeyd olunub. Onun təşrih olunmamasının səbəbi nədir?

Dilarə xanım sualıma birbaşa cavab verə bilmədi, udqandı. Onun üzündəki kədəri sezdim. Boğuş səslə dedi: - Doktor, həmən qadın anamdır. Baş həkimədn icazə aldım ki, anamı təşrih etməyim. O da sağ olsun, razılıq verdi.

Mən də kədərləndim. Dedim: - Ananıza Allah rəhmət eləsin!

Dedi: - Sağ olun, doktor.

Dedim: - Dilarə xanım, ananızın adı, soyadı, atasının adı məndə yəqinlik yaradır ki, o - Zeynalabdin Tağıyevin qızıdır, yanılmamışam ki?

O, dedi: - Xeyir, yanılmamışınız, Zeynalabdin Tağıyev babamdır...

Aramızda sükut yarandı. İkimiz də düşüncələrə qərq olduq...

Sükutu pozдум: - Dilarə xanım, sizinlə tanışlığımı çox şad oldum!.. Ananız barədə məlumatım yox idi. Təəssüflər olsun ki, onu tanımamışam. Sara xalanızı isə ara-sıra televiziya verilişlərində görürdüm...

Dilarə xanım dedi: - Sara xalam babamın böyük qızıdır, anamsa kiçiyidir.

Dedim: - Dilarə xanım, ananızın ölümünə səbəb nə oldu?

O dedi: - anam xəstə idi. Qan təzyiqindən, şəkərli diabetdən əziyyət çəkirdi. Ürək problemləri də vardi. Arada müayinə, müalicə məqsədilə xəstəxanaya - yanına gələrdi. Həkimlərimiz onun naziyla

Dilarə xanım sözlərimdən fərqliyən, mənə təşəkkür etdi. Mənə göstərdiyi səmimiyyətə görə, ona minnətdarlığımı bildirib, şöbəni tərk etdim.

...Hövzə xəstəxanasında apardığımız illik yoxlamani yekunlaşdırıb, nəticələrini Səhiyyə Nazirliyinə təqdim edəndən sonra, iş yerlərimizə qayıtdıq.

\* \* \*

Aradan bir müddət keçəndən sonra, mən gedib Dilarə xanıma baş çəkdim, ondan hal-əhval tutdum, xeyli səhbət etdik. Gəlmişəm çox sevindi. Tez-tez də gedib, Dilarə xanımı işindən ayırmazdım. Amma mütləq bayramlarda gedib, onu təbrik edərdim. Bu minvalla aylar, illər gəlib dolandı. Bir dəfə də Gerasimdən səhbət düşdü.

Dilarə xanım dedi: - Halal olsun ona, Tibb İnsti-tutunu bitirib, hal-hazırda bizim xəstəxanda cərrah işləyir.

Dedim: - Dilarə xanım, o ləzgi balası haqqında mən o vaxt sözümüz demişdim. Atalar məsəli var: «Cəhd çariq yırtar!..» Hələ bu harasıdır, o çalışqanlılığıyla Gerasim çox qabağa gedəcək! Baş həkim Sədi Əfəndiyev də sağ olsun ki, ona himayədarlıq elədi, yanına gətirtdi. Allah bilir, yoxsa, hansıa kənd xəstəxanasında ilişib qalacaqdı o...

Aradan xeyli vaxt keçdi, eşitdim ki, Gerasim «Elmlər namızdır». Təəccübənmədim, dedim ki, hələ bunun dali var!..

Bir müddət də keçdi. Xəbər tutdum ki, Gerasim müdafiə edib, «Doktorluq elmi dərəcəsi» alb, professordu, respublikamızın sayılıb-seçilən cərrahlarından biridir. Onu ürəkdən təbrik etdim, ona işində yeni-yeni nailiyyətlər arzuladım.

Gerasimin uğuruna sevinənlər çox idi, paxılığını çəkənlər də vardi. Yaxşı deyiblər ki, yüz yeyənin olsun, bir deyənin olmasın...

Mən az hallarda Dilarə xanımla telefon əlaqəsi saxlayırdım. (Məndə yalnız iş telefonunun nömrəsi vardi.) Əksər hallarda iş yerinə gedib, ona baş çəkirdim. Fəxr edirdim ki, Zeynalabdin Tağıyevin nə-vəsiylə bir yerdeyəm...

1988-ci il yanvar ayının son günləri idi. Qar yağmışdı. Hava çox soyuq idi. Dilarə xanımın iş telefonu zəngimə cavab vermirdi. Onanın çox nigarən idim. Xəstəxanaya getdim. Öyrəndim ki, Dila-



rə xanım təqaüdə çıxbı. Mən bir daha onu görə bilmədim.

Fevral ayı ölkəmizə qəm-qüssə gətirdi. Erməni faşistləri yurdumuza basqın etdilər. Torpaqlarımızın müdafiəsinə qalxdıq. Yaralılara yardım etmək üçün, mən də digər həkim yoldaşlarımla könülüllü olaraq, cəbhə bölgəsinə yollandıq. Mən əvvəl Ağdamda, sonra Kəlbəcərdə oldum. Sonra da bir neçəmizi Laçına göndərdilər. Hər yerde qanlı döyüşlər gedirdi. Gecə-gündüz ölümlə çarpışırıq ki, əsgərlərimiz tələf olmasına...

Mühəribə qurtardı. Əvvəlki iş yerlərimizə qayıdıb, əmək fəaliyyətinə başladıq. Dilarə xanımla da maraqlandı. İş yerində mənə söylədilər ki, Dilarə xanım xəstəliyilə əlaqədar olaraq, qardaş Türkiyədə müalicə olunur, vəziyyəti ağırdı. Bir də dedilər ki, onun xalası Sara xanım 1991-ci il-də 92 yaşında dənəyasi dəyişdi, Mərdəkanda atasının yanında dəfn olundu. Hər iki bəd xəbərdən çox üzüldüm. ...Uzun müddət apardığım axtarışlara baxmayaraq, Dilərə xanımdan heç bir məlumat əldə edə bilmədim. Bir gün Dilərə xanımın qara xəbəri gəldi. Onun 2006-ci ildə 83 yaşında vəfat etdiyi bildirildi. Dilərə xanımın ölümü məni çox sarsıldı...

Xeyrəxahlığına görə «EL ATASI» adlandırılan Hacı Zeynalabdin Tağıyevin sonuncu nəvəsi də dənəyasi dəyişib, Haqq dərgahına qovuşdu. Dünya şöhrətli messenət bütün övladlarını və nəvələrini itirsə də, şəcərəsi mövcudluğunu qoruyub saxlayır. Onun müxtəlif sənət və peşə sahibləri olan, adlısanlı nəticələri dənəyannın dördəbir tərəfində yaşayırlar, ulu babalarının soyadını daşıyırlar!..

oynayırdılar... Dava-dərmanın hesabına yaşıyırı. 75-ci ilin qışı anama düşmədi. Qarlı gündə yenə də yanına gələndə, xəstəxanaya cəthəcatda buzun üstdə ayağı sürüşüb, yixilib, beyninə qan sızıb... Anamı koma vəziyyətində xəstəxanaya gətirdilər. Həkimlərimiz əldən-ayaqdan düşdülər, amma onu həyata qaytarala bilmədilər... 52 yaşimdə 71 yaşlı anamı itirdim. Onunla mənim 19 il yaş fərqi var. Bu o deməkdir ki, anam 19 yaşında mənə bu işiqli dənəyani bəxş edib. Onu özümə həm ana hesab edirdim, həm bacı. O, mənim güvəncə yerimiyydi!..

Dedim: - Dilərə xanım heç ruhdan düşməyin, vaxtilə babanız Zeynalabdin Tağıyev xalqımızın güvəncə yeri idi, indi də xalqımız bir nəfər kimi sizin güvəncə yerinizdir!.. İnanın, bütün qapılar sizin üzünüzə açıqdır!.. Siz bizim fəxrimizsiniz, gözümüz üstə yeriniz var! Həmişə gəlib, sizə baş çəkəcəyəm...